

## Ifrat informasiya yüklenməsi və onun insan fəaliyyətinə neqativ təsirləri



SƏYYAR  
ABDULLAYEV

AMEA İnformasiya  
Texnologiyaları  
İnstitutunun  
şöbə müdiri

SƏBİNƏ  
FOMENKO

AMEA İnformasiya  
Texnologiyaları  
İnstitutunun  
mühəndisi



Məqalədə insanın informasiya ilə ifratınlıkməsi, onun yaranma səbəbləri və eləcə də insanların hayat fəaliyyətinə təsirinin bəzi məsələləri araşdırılır. İnformasiyadan yaranan stress anlayışı altında informasiya ilə ifratınlıkmə başa düşür. İnsanların informasiya ilə ifratınlıkmə nəticəsində yaranan neqativ əlamətlərin azaldılması istiqamətində təklif və tövsiyələr verilir. İnformasiya ilə ifratınlıkmənin sağlamlığı necə təsir etdiyi qeyd olunur.

### Giriş

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) sferində əldə olunmuş nailiyyyətlər yeni formalasən informasiya cəmiyyətinin (İC) təsobələrindən irəli golur. Sürətli inkişaf edən informasiya texnologiyaları (İT) müxtəlif fəaliyyət sahəsinə təsir edərək dünyanın mənzərəsini tamamilə dəyişmişdir. Bəşəriyyətin əldə etdiyi ən əhəmiyyətli və vacib nailiyyyətlər həddən artıq aludoğluq iş, öz növbəsində, yüksək derəcədə təhlükəli vəziyyət yaratır. Müasir cəmiyyətdə televiziya, kompüter, internet, mobil telefon kimi yeni texnologiyalar insanların vaxtını "acəzliyələr udur" və əsas həyat prioritetlərinə çevirir [1].

İnformasiya axınının artması ilə məlumatların ötürülmə həcmi və süreti hiss olunacaq dorucədə artmağa başlandı. Əgər əvvəl təkcə qəzet oxumaqla insanların bütün hadisələrdən məlumatlı olurdurlar, indi televizor, internet və bütün media da daxil olmaqla, verilən informasiyalara mövcud olan bütün hadisələrdən məlumatlı olmağa yetmir. Bu gün sivilizasiya sürətli inkişaf edir və təbii ki, insan beyni ona uyğun sürətli inkişaf edə bilmir. Buna görə də informasiya ilə ifrat-

yüklenmə və ya əsəbi yorğunluq kimi anlayışlar getdikcə daha çox aktuallaşır [2].

Texnika sahəsində informasiya istehsal yüksəklişinin bütün dövrlərindən informasiya ilə ifratınlıkmə qeyd almışdır. Belə ki, ermənidən əvvəl III və IV esrlərdə insanlar informasiya ilə ifratınlıkməyə pis baxırdılar. Eramızın I əsrində Büyük Senek qeyd etmişdir ki, kitabların çoxlu diqqəti yayındır [3]. Kitab haqqında belə fikirlər Cində de qeyd edilmişdir. 1440-ci illerde İoqan Qutenberq çap alətini icad etmişdir ki, bu da informasiya yayılmasının daha bi dövrünə qəribər çıxmışdır. Bir qədər sonra istehsal xərcələrinin azalmasına nəticəsində çap materialları (kitablar, əlyazmalar, kitabçalar) ortatəbəqoli insanlar üçün əlcətar olmuşdur. Mətnin yayılmasının daha asan olması və onun keyfiyyətinin aşağı düşməsi kimi bir səbəbələrə görə alimlər informasiya çoxluğundan şikayət edirdilər. Onlar həmçinin hiss edirdilər ki, yeni informasiya çoxluğu çətin idarə olunur və insanların fikrini yayındır. İnformasiya osrının son illerindən informasiya ilə ifratınlıkmə elektron poçtda spam, poçt bildirişləri, ani məlumatlar iş mihi kuntekstində mikrobloqlarda və sosial şəbəkələrde postlar kimi yayındırırcı və adətən olsun informasiya kimi qarşılıanır. Nəticədə belə informasiyalara fikrin yönələməsi insanların diqqətini neqativ təsir göstərir. İnsanlar elektron poçtunu yoxlaşıqlıdan sonra işlərinə qaytmasında yarım saatda yaxın vaxt teleb olunur. Hər hansı bir qərara gəlməzdən əvvəl insanlar ona uyğun bir informasiyanı tapmağa çalışır [4].

Ümumilikdə 100 il ərzində nəqliyyatda hərəkət süreti  $10^2$  dəfə, rabitə sistemlərinin iş süreti  $10^7$  dəfə, informasiya emailının süreti  $10^6$  dəfə art-

müşdür [5]. Artıq indi virtual dünyada multimediya şəkilləri saniyədə 60 dəfə ötürüla və emal edilə bilər. Bu da insan təsəkkürünün qeydə ala bildiyyindən xeyli böyük rəqəmdir. Maddi və mənəvi dünyada deyişikliklərinə sərətli inkişaf informasiyanın sürətli yayılmasına qətirib çıxartmışdır. Bu işsə, öz növbəsində, informasiya ilə ifratınlıkməni doğurur.

Bələliklə, daxil olan faydalı informasiyanın həcmi insanın onu qəvrəmə imkanlarından artıqdır, yeni insan böyük həcmli informasiyanın öhdəsindən gelməyi bacarmır. Bu problemləri nəzəra alaraq informasiya ilə ifratınlıkməne və onun insan fəaliyyətinə neqativ təsirlərinin tedqiq olunması olduqca aktualdır.

### İnformasiya ilə ifratınlıkmənin mahiyyəti

Şəbəbi informasiya çoxluğu olan qərarların qəbul edilməsinə və problemlərin dərkolumuna qətiliniyi təsvir edən termin "informasiya ilə yüklenmə" adlanır. İnformasiya ilə yüklenmənin mahiyyəti ondan ibarətdir ki, insanın qəbul edə bələcəyi faydalı informasiyanın miqdarı onun özünüň obyektiv qəvrəmə imkanlarını üsteləyir [3].

Müasir insanın əsas problemlərindən biri – informasiya ilə yüklenmədir. Hal-hazırda cəmiyyətdə insan gün ərzində yüzlərə böyük və kiçik həcmli, müxtəlifşəkili informasiya (metn formasında, səsli, vizual, e-mail və s.) "hücumu"na məruz qalır. Belə ki, 3.2 milyard insan qlobal internet istifadəçisidir. Hər dəqiqə 8 mln. 500 min əməliyyat yerinə yetirir (like, paylaşma, yüklemə və s.). IDC (International Data Corporation) şirkətinin araşdırılmasına osasanan proqnozlara görə, hər il dünyada informasiya həcmi 40% artaracaq 2020-ci ilə 50 dəfə artmış olacaq [6].

Bəzən müəyyən ölçülerin xeyli dərəcədə yüksəlisi ona gotirib çıxarı ki, böyük həcmde olan informasiya gözənlənilən neticələri vermər, ekşine, eks-effekt yaradır. XX əsrin ikinci yarısında inkişaf etmiş ölkələrin İC-nə keçidinin başlangıcı ilə bu prosesin neqativ təsirləri meydana çıxmaya başladı. Yəni informasiya ilə ifratınlıkməne prosesi varındır.

Bələliklə, informasiya əlcətarlıq süreti de artmağa başladı. İnformasiya ilə yüklenmənin mahiyyəti aşağıdakılardan kimidir: daxil olunmayan faydalı informasiyanın miqdarı insanın həmin informasi-

yanı qəbuletmə imkanlarından yüksəkdir, yəni insan artıq miqdarda informasiyani qəbul edə bilir.

Müasir insan bu informasiya okeanında yaşamaq məcburdur. Onun axınına tam həcmde qəbul etmək mümkün deyildir. Belə ki, aşağıda qeyd olunanları nəzər almaz lazımdır: insanın müxtəlif növ informasiyanı emal etməsi üçün fizioloji imkanları bir qədər məhduddur və bu imkanlar her saniyədə göstərilən vahidlərə ölçülür: korrekt işində – 18, ucadan oxuduğda – 30, asta oxuduğda – 45. İnsanın on çox qəbul edə biləcəyi verilənlərin sayı saniyədə 8 vahidə yaxındır [7]. Qeyd edək ki, radiodinleyici deqiqədə 180 səzden çox olan informasiyanı qəbul etmək bacarığını itir. Televiziya yayımında şəkillərlə müşahidə edilən motn informasiyasının ötürülməsi üçün optimal variant deqiqədə 103 söz olaraq temp sayılır. Bu rəqəmlər informasiya ilə bağlı olan digər eməliyyatlara də sort çərçivələr qoyur. İnsanlar informasiyanı qəbul etdikləri zaman vaxt və dəqiqət çatışmazlıqlarını nəzər almırlırlar [4].

Yakubin, Donald Spellerin və Kerol Kon Berninqin işlərində "informasiya ilə ifratınlıkmə" termininin daha qədim istifadə nümunələrini tapmaq olar [9]. Məqalədə bəndlər həqiqəndən informasiyanın çox olan qərarların qəbul olunmasının çotinleşməsinə gətirən hipoteza öz təsdiqini tapmışdır.

Vaxtılı DİDRO tərəfindən həmisi fikir təqdim olunsa da, DİDRO onu "informasiya ilə ifratınlıkmə" terminini kimi adlandırmamışdır. DİDRO "Ensiklopediya"da yazıdır: "Uzun əsrlər ərzində kitabların sayı daima artacaqdır. Proqnozləşdirməq olar ki, vaxt gələcək, kainatda olduğu kimi, kitablardan da informasiyanı almaq çotin olacaqdır. Çoxsaylı cildlərdə yer almış gizli informasiyanı tapmaq asan olduğu kimi, təbiətdə olan gizli həqiqitlərde de aşkar etmək asanlaşacaq" [10].

*İnformasiya ilə ifratınlıkmənin əsas səbəblərinə daxildir [3]:*

1. Emal olunan yeni informasiyanın süreli arımı;

2. Internet vasitəsilə verilənlərin ötürülməsi və tekrarlanmanın sadıliyi;

3. Giriş informasiya kanallarına əlyətərlərin artırılması (məs., telefon, elektron poçt, məlumatlarANI mübadiləsi);

4. Tarixi məlumatların böyük miqdarı;

5. Oldoolunan informasiyanın qeyri-dəqiqliyi  
ve iddiyyətliyi;

6. Müxtəlif növ informasiyanın işlənməsi  
metodlarının müqayisəsinin olmaması.

*İnformasiya ilə ifratyüklənmənin əlamətləri*  
[11]:

7. Xaotik eqli fəaliyyət, başda aydınlığın olma-  
ması;

8. Yaddaşın körlənməsi və pozğunluğun yaran-  
ması;

9. İnsanın təngə gətirən qırıq frazaların və ya  
müsünişin başda səslənməsi;

10. Həmişə no isə söyləməyi arzu etmək (artıq  
informasiyadan qurtulmaq üçün);

11. Yüksək səsli mütəkəbir, yatazdan əvvəl  
və ya sonra öz-özüne danışmaq;

12. Xəstəliyin ağır hallarında yatmaq zamanı  
səsçitmə və ya qulaqlarda küy;

13. Bədən əlamətlərinə gəldikdə isə, çənə və  
böynük arxa hissəsində gərginlik hissətəm.

#### İnformasiya ilə ifratyüklənmənin insan faaliyyatına təsiri

İnsanların informasiya ilə yüklenməsi prob-  
lemi global İC-nin yaranması ilə eyni vaxta  
düşməstir. Informasiyanın işlənilən hazırlanması  
nın çoxlu fərqli üssülünün cəmiyyəti tödüm  
edilməsələn yanaşı, eləcə də özü ilə bərabər bir sira  
negativ noticələr gotirdi. Məhz insanların infor-  
masiya ilə yüklenməsinə bù neqativ noticələr si-  
rasına aid etmek olar.

İnformasiya ilə ifratyüklənmə insana möşgül  
olduğu işi məhsuldar həyata keçirməyə imkan  
vermir. Bu işə neinki karyera yüksəkliyinə imkan  
vermir, hətta iş yerinin itirilmişəmə qötürüb çıxara  
bılır. Həmçinin informasiya ilə ifratyüklənmə  
stress de yarada bılır. Artıq hamiya mələmdür ki,  
stress - psixi xəstəliklərin əmələ gəlməsinə  
səbəb olur. Bunun üçün beyində olan bütün artıq  
informasiyanı konərəkdirəmək lazımdır. Qeyd  
etmək lazımdır ki, bütün problemləri insan özü  
yaradır. Informasiya ilə ifratyüklənmədən qaćma-  
ğın əsas yolu isə insanın özüne artıq problemlər  
yaratmamasıdır. Çünkü iş yerində olan bir qalaq  
kağız belə, insanın özüne yüklənmiş hiss etmə-  
sinə səbəb olur.

İnformasiya axınlarda yaşamaq bir sira  
üstünlükler versə də, onların zoif bəndi insandır  
və onun çox vaxt sürətlə artan informasiyanın qar-

şısını almaq imkanı olmur. Verilənlərin fasilesiz  
gəbulu insanı süstlösdür və sonda streso götürüb  
çıxarır. İnsanlar isə bu informasiya axımını itkişiz  
gəbul edə bilirlər. Bunun əsas səbəbi emal proses-  
sində insan hissələrinin görənlilikdir. Nöticədə  
əksər hallarda ifratçıqlıqla və sensor  
“yüklənme” si adlanan veziyət yaranır. Bu vez-  
iyətdə isə bəyin sinir sistemi daima xarici  
teziyiqə moruz qalır.

1970-ci ilə Elvin Toffler özünün “Gələcəyin  
şoku” adlı kitabından bu anlayışı populyarlaşdırır.  
Amerikalı futuroloq yazırırdı: “İnsan tez və daima  
deyişməyen situasiyaya və ya yeni dolğun kontekste  
daxil olduğu halda onun qabaqcadəngörəmə  
deqiqliyi azılır. O, rasionallı davranışın əsili olduğunu  
daha tösidiqəci qiymətləndirməni həyata keçir-  
mək iqtidarında ola bilər”. E.Toffler öz işlərində  
(“The third wave” və “Future shock”) ilə dəq  
infatizasiyanın negativ sosial-psixoloji noticə-  
lərini (effektlerini) və informasiya stressinin  
simptomlarını təsvir edərək onu tam şəkildə əsas-  
laşdırılmışdır. E.Toffllerə görə, infatizasiyanın is-  
tehsəli və yayılması təmənin artması infatizasiya  
əsrinin atrributuna çevrilmişdir [12]. Infatizasiyanın  
istehsal və yayılmasının yüksək tempi müsəvir  
insan üçün hələ ölçətar olmayan uyğunlaşmanın  
mənərəhesini töleb edir. E.Toffllerə görə, insan  
və bütün cəmiyyət birlikdə adaptasiyanın etibarlı  
mənəxəzimlərinə əldə etmədən və belə infatiz-  
asiya böhranlarından pozitiv çıxış yolu tapmadan  
futurşok (futureshock) adlanan xəstəliyə moruz  
qala bılır. Bu xəstəlik “insanın həddən artıq sti-  
mulyasiyaalla reaksiyasını” təsvir edir. Hissələrin  
həddən artıq stimulyasiyası sensor seviyyəsində  
yaranır. Bu zaman insan bir sira yenə və qeyri-adı  
infatizasiya qəbul etdiğən obrazların örtülmə  
deqiqliyi azılır, illüziya və reallıq arasındaki hədd  
pozulur. Koqnitif seviyyədə həddən artıq sti-  
mulyasiyası insanların infatizasiyaya şəmək, qiymətləndirmək  
və yadda saxlamaq bacarıqlarını  
zəiflədir. Bu isə infatizasiyadan yaranan stressin  
səbəbidir [11].

Daimi görüşlər, elektron poçt axını, bloqlar,  
Twitter, sosial şəbəkələr, mobil telefon vasitələ-  
rile yaranan əlaqələr mənecəcerlərinin bugün yaşadığı  
reallığınışdır. “İnformasiya ilə ifratyüklənmədən  
sonra sağalma” adlı möqalənin mülliətləri Din  
Derek və Kerolayn Web infatizasiya axımının azal-  
ması üçün çoxsaylı məsələlərdən qaçmaq, şəxsi

intizamı inkişaf etdirmək, ünsiyyəti azaltmaq və  
infatizasiya mübadiləsinin yeni sağlam qaydala-  
rıñ töbük etməyi təklif edirlər [13].

İnsan onu məraqplandırın mövzü haqqında  
bütün infatizasiyayı qəbul edə bilməyinən anla-  
yan zaman bu onun sinir sistemino neqativ təsir  
edir. O, inamsızlıq, əsobiliik, höycən və hotta  
qorxu hissə keçirir. Infatizasiya ilə ifratyüklənmə  
nın qurbanı olmamaq üçün və eyni zamanda,  
qəbul edilən verilənlərin osasında coxsayı vacib  
qorqlar həyata keçirmək üçün qəbul edilən in-  
fatizasiyayı təqdim etmələndirmək və sintez etməyi  
öyrənmək lazımdır. Bu gün İKT-siz öz həyatını  
təsəvvür etmək çox çətin həll edilən məsələlər  
sirasındadır. Onlar hər hansı bir işi həyata keçir-  
mək üçün biza effektiv kömək edir və maraqlı  
vaxt keçirməyə genis imkanlar yaradaraq insanları  
evdə, ofisde müsəyət edirlər.

Əgər insan uzun müddət kompüter arxasında  
işləyirsə, həmin insan üçün o, yüksək qıcıq mon-  
bəyidir. O, yüksək gərginlik yaradaraq beyinə,  
onurğa sistemini cəhd etdi təsir edir və acı  
əlamətləri ilə sinirləri pozur [14].

Qeyd olunan ifratyüklənmə və onun konsepsi-  
yasi internetdən əvvəl yaranmış olsa da, kitabxana  
və infatizasiya elmləri, o cümlədən psixiologiya  
elmləri tərəfindən qiymətləndirilə bilər. Toffller  
görlər, infatizasiya ilə ifratyüklənmə infatizasiya  
əsrində “sensor yüksəkləsməsi” dir (1950-ci ilde  
Toffler tərəfindən istifadə olunmuşdur). Sensor  
yükşəkləni orqanızın cavab reaksiyasının ol-  
maması kimi anlaşılaq olar. Toffler qeyd edirdi ki,  
infatizasiya ilə ifratyüklənmənin bu cür effekti  
ancaq yüksək koqnitif seviyyədə olur: “İnsan tez  
və ardıcıl olmayan infatizasiya ilə yükləndikdə  
və ya yeni məzmunlu kontekstə keçən zaman  
onun öncədəngörəmə deqiqliyi zəifləyir. O, artıq  
real davranışdan asılı olduğu üçün qiymətləndir-  
məni doğru apara bilir” [12]. Dünyada yenilə  
qlıballaşma dövrünün başlanması ilə əlaqədar olaraq  
insanlar saytlarda verilən məlumatlardan daha çox  
istifadə etməklə şəxsi araşdırılmalarını apara bil-  
mək üçün internet onların gündəlik tələbatına  
çərçivələr. Buna görə də belə böyük həcmədə infor-  
matizasiyanın oleyərləri olmasi zəmanət vermır ki, bu  
infatizasiyanın düzgün və ya yanlışdır. Sielton So-  
nora Jha Universitetinin verdii məlumatla görə,  
jurnalıstlər vəb saytlar vasitəsilə öz araşdırma-  
lılı aparır, intervju və press-reliz mənbələri haq-

qında infatizasiyanı alır, internet vasitəsilə xəbor-  
lorın tez-tez yenilənməsindən istifadə edirlər. Lo-  
urens Lessing internetin töbütini “oxuma-yazma”  
kimi təsvir edirdi [3]. Son on il ərzində IT-nin in-  
kişafı, onların hayatı müxtəlif sahələrinə sərət-  
daxil olması müsəvir uşaq şəxsiyyətinin inkişafına  
tosis edir, onun tohsil-tərbiyə və kommunikasiya  
imkanlarını xeyli genişləndirir. IT-nin müsbət to-  
sisi ilə yanşı, mənfi tosirləri də mövcuddur [15].  
Mənfi tesirlərə aşağıda göstərilənləri aid etmək  
olur:

1. Yükləmənin təsirindən beyin giriş infatiz-  
asiyanı adekvat qəbul edə bilmir və bunu görə də  
beyin sadə məsələlərinə həllinə keçir. Bunlar beyin  
tam güclü ilə işləmək qabiliyyətini azaldır və  
bu də insanın normal iş qabiliyyətini həyata ke-  
çirməyə mane olur.

2. Infatizasiya ilə yüklenme noticesində in-  
sanda emosional və intellektual qabiliyyət kütlöşür  
və tədricən qotu (tam) qorəq qəbul etmək qabiliyyə-  
təti itir.

3. Daim infatizasiya mühitində olmaq insanda  
mütəxəlif xəstəliklərin yaranmasına səraflı yaradır:  
xroniki yorğunluq sindromu, vaxt çatışmazlığı,  
yaddaşın itməsi, kompüterlər əlaqəli stress dromu.

4. Infatizasiya ilə yüklenme noticesində in-  
sanda, bir tərəfdən, vaxt məhdudiyyəti və eyni za-  
manda, şəxsi problemlər qapanma yaradır,  
bunun noticesində də müxtəlif psixi xəstəliklər  
yaradır.

ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri bu  
problemən həlli yolunu tapırlar. Conubi-Şərqi  
Asiya ölkələri üçün bu problem hələ də mövcudur.  
Conubi-Şərqi Avropa ölkələri üçün bu prob-  
lemələr hələ qabaqdadır.

#### İnformasiya ilə ifratyüklənmənin sağlımlığı təsiri

Alımlar xəbərdarlıq edir ki, təhcic minilliyin  
sakinləri forqlı qavrama seviyyəsinə malik insan-  
lar ola bilərlər. İnsanların vacib koşflərindən biri  
haqqında təhlükə xəbərdarlıq ilə 75 amerikalı  
alim, coxsayı müəllim və ictimai xadim çıxış  
ediblər. Onlar qeyd ediblər ki, kompüterlər uşaq  
şəxslərinin üçün ciddi təhlükə mənəbəyidir və  
uşaqların uzunmüddətli psixi, emosional və intel-  
lektilət inkişafının pozulmalarının səbəbi ola bilər.

ABŞ-da kompüterdən aktiv istifadə edən ib-

tidai sınıf şagirdleri arasında aparılan araştırmalar göra, onlar özlerine məxsus vizual obrazları və ideyalara yaratmaq qabiliyyətində forqlidirlər. Buna görə də alimlər ölkə hakimiyətinin "məktəbəqədər və ibtadai məktəb təhsilində, elcə da sonrä soviyyələrdə kompüterlərdən geniş istifadə haqqında qərarın" daxil edilməsinə çağrış etdilər. Elm xadimləri uşaqların fiziki və emosional inkişaf üçün təhsil prosesində kompüterin hansı təhlükələr daşıdığı haqqında resmi tibbi məruzənin hazırlanmasını təklif edirlər [16].

Yapon və ingilis alimləri həmçinin heyecanın təbii çalıclar. Onlar xəstələrin sırasında yaddaş funksiyalarının zoiflənməsi kimi şikayətlərin çoxalmasını qeyd edirlər. Yapon klinikalarının birində 20-35 yaş arasında keçirilən araşdırımlar göstərir ki, her növ "xarici yaddaş" qurğularında tərbiye almış nəsli yenilikləri yadda saxlamaq, köhne olanları yada salmaq, o cümlədən böyük həcmde olan informasiyadan lazımlı məlumatları seçə bilmək kimi qabiliyyətləri itirirlər [3]. Həkimlərin fikrincə, "kompüter neslinin" bu cür degradasiyası bütün informasiyaya yaza bilək imkanını yaranadı müxtəlif orqanayıcırlar və onlara analoji olaraq internet serverlərin yayılması ilə bağlıdır. Cavan nəsli "daxili yaddaş" her zaman elçətan olduğundan öz yaddaşlarından istifadə etmirlər [17].

Kompyuter istifadəçilərinin 90%-i gözlərində qızışma və ya ağrılar, gözqapığı altında "qumun"

olması və s. kimi şikayətlər edirlər. Bu və digər xarakterli xəstəlik kompleksleri bu yaxınlarda "kompüter görüntüsü sindromu" adı almışdır. Göz-yükünün icaze həddi istifadəçinin yaşından, onun gözlerinin veziyətyindən, monitor arxasında işin intensivliyindən və iş yerinin teşkilindən asılıdır. Artıq daha əminliklə demek olar ki, kompüter arxasında uzunmüddəti iş göz xəstəliklərinin yaranmasına heç bir sorədən qoumur. Eyni zamanda, demek olar ki, belə iş noticəsində üzəggörə riski artır (və ya artıq mövcud olan zəiflik artır).

Araşdırımlara esasen, belə noticəyə gəlmək olar ki, 6 saatdan çox negativ xəbərlərə baxan (müsahide edən) insanlarda qorxu, narahatlı rəaksiyasi və ya stress yaranır. Stress ifadəsi altında arzu olunmayan faktorların hər hansı təsirin qarşı organizmın cavabı başa düşülür. İnfomasiya həcmi artımı zamanı insan ağız fiziki işlə müqavιe olunan yorgunluq hissədir.

İnfomasiyadan yaranan stress anlayışına daxildir:

1. İnfomasiya ilə ifratyükləmənin səbəbləri;
2. Müasir dövrədə infomasiya ilə ifratyükləmə faktoru;
3. İnfomasiya ilə ifratyükləmənin əlamətləri;
4. İnfomasiyadan yaranan stressdən müdafiə üsulları.

#### Nəticə

Yüklenmə problemi – yalnız sosial problem deyil, həm də fizioloji, o, ekoloji problem qədər təhlükeli və globaldır. İnsan problemləri özü yara-

#### Cədvəl 1

#### İnfomasiya ilə ifratyüklənmənin insana təsiri

Beynin vəziyyəti	Emosional simptomlar	Orqanizmin vəziyyəti
1	2	3
• Başağrısı	• İnfomasiya ilə işləmək marağının azalması	• İştahın itirilməsi
• Başda ağırqliq hissi	• Depressiya	• Tez yorgunluq
• İnfomasiyadan imtina	• Əsəbin qalxması və infomasiyaya məhəl qoymamaq	• Əzginiyi artırması
• İnfomasiyaya qarşı nifret		• Gözün iltihablanması
		• Nəbz döyünməsinin artması

dur və həll edir. İnfomasiya ilə ifratyüklənmə problemi cəmiyyətdən onun həlli üsullarının tapılmasının tələb edir. Müvafiq həllərin tapılmasını təklif etməzdən avvel yalnız ümumi mülahizələr söyləmek olar. Amaç zəruri infomasiyalardan istifadə etmək, istifadə olunmamış infomasiyanı keçnərəşdirmək, yüksək infomasiya mədəniyyətini (İM) formalasdırmaq və onun esasında da işgüzar aktivlik məqsədini dəqiq təyin etmək lazımdır. Yüksək daxili İM-i formalasdırmaq və infomasiyanın idarə olunmasına dair üsulların və kifayət qədər rasionallı metodların işləniləbiləcək məsələlərdən biridir.

İnfomasiya asılılığının profilaktikası müxtəlif tibb sahələri mütəxəssislərinin de birgə fealiyyət göstərməsini tələb edir. Bu problemin həllində əsas rol pasiyentin sosial reabilitasiyası oynayır ki, bəs işdə psixologların və psixoterapeutlərin köməyinə ehtiyac vardır.

İnternet-asılılığın aradan qaldırılması üçün şəxsiyyətin cəmiyyətdə sosial fealiyyətin artırılması da mühüm rol oynayır. Araşdırımlar göstərir ki, infomasiya ilə ifratyüklənmənin karşısının alınmasında davamlı işlər görülse də, problemlər hələ de qalmaqdadır.

İnfomasiya ilə ifratyüklənmədən, tamamilə olmasa da, müəyyən dərəcədə qorunmaq üçün bazı təklif və tövsiyələr vermek olar. Onlara aşağıdakılardaxildir:

1. Hal-hazırda, demek olar ki, hər kəsin sosial şəbəkələrdə profilfləri (hesabları) vardır. Profil-lərdən bir çoxu insanları tamamilə lazımlı deyil, onlar insanların vaxtını alaraq lazımsız infomasiya ilə yükliyir. Buna görə də sosial şəbəkələrin arasından həqiqətən lazımları olanları seçilə saxlamək, digərlərindən isə imtina etmək lazımdır.

2. İnfomasiya ilə ifratyüklənmə nisbi anlaysıdır. Öğər bir insan 100-a yaxın sehifə izleyirse və hər gün 30-a yaxın paylaşılma materialları saxlaysırsa, bu, digərləri üçün nümunə deyildir.

3. Sosial şəbəkələrdə maraqlı olmayan insanları izləməkdən imtina etmək lazımdır.

4. Hər zaman infomasiya axınından müstəqil "üzmək" lazımdır. Bozən keyfiyyətli kontentlərdən istifadə etmək dəha effektividir.

5. Yatmadızdan avvel temiz havada gezintiye çıxməq məsləhətdir. Bu, lazmızsız məlumatlardan azad olmağa və beynin istirahət etməsinə kömək eder.

6. Prioritetləri düzgün qurmaq, məlumatın həcmində yox, keyfiyyətinə yönəlmək lazımdır.

7. Şəxsi bloğun yaradılması və ya adı kağız gündəliyin aparılması artıq fikirlərdən azad olmağa kömək edər.

8. İnfomasiya ilə ifratyüklənmənin əsas səbəblərindən biri görülecek işlərin çoxluğudür. Bir məsələni həll etmədən digər məsələnin həllinə keçmək məsləhət görülmür.

9. Bir müddət kompyuteri, telefonu və digər cihazları səndürmək tövsiyə olunur. Bu, sizə qisa zamanda, amma çox lazmızlı istirahət etməyə imkan yaradır.

İnfomasiya ilə ifratyüklənmənin doğurduğu problemlər cəmiyyətdə onların həlli yollarını təpəməti tələb edir. Bunun üçün iş fealiyyətinin əsas məqsədini dəqiq müəyyən etdiyikdən sonra lazımlı olan infomasiyaları seçilə istifadə etməli, yararsız məlumatlardan isə imtina olunmalıdır. Nəhayət, qeyd etmək lazımdır ki, yüksək İM-in formalaslaşması və infomasiyanın idarə olunması nəticəsində metod və üsullarının işləniləbiləcək məsələlərdən biridir.